

**“B.SƏRDAROV ADINA MAŞINQAYIRMA ZAVOD”
TÖRƏMƏ AÇIQ SƏHMDAR CƏMIYYƏTI**

31 DEKABR 2018-CI IL TARIXINƏ

**MALİYYƏ HESABATLARINA
MÜSTƏQİL AUDİTOR RƏYİ**

31 dekabr 2018-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi üzrə rəhbərliyin məsuliyyəti haqqında hesabat

Rəhbərlik Cəmiyyətin 31 dekabr 2018-ci il tarixinə balansı və mənfəət və zərərlərini düzgün əks etdirən hesabatların Maliyyə Hesablarının Milli Mühasibat Standartlarına (“MMS”) uyğun olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara cavabdehdir:

- Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl sürətdə tətbiqinə;
- Ədalətli və düzgün qərarların verilməsinə və qiymətləndirmələrin aparılmasına;
- Maliyyə hesabatlarında açıqlanmış və izah edilmiş hər hansı mühüm kənarlaşmaların MMS-in tələblərinə uyğunluğuna;
- Cəmiyyətin təxmin edilə bilən dövr ərzində öz fəaliyyətini davam etdirməsi mümkün olmayana qədər maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanmasına.

Həmişinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:

- Cəmiyyətdə effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına;
- Cəmiyyətin maliyyə vəziyyətini hər zaman dəqiq açıqlayan və Cəmiyyətin maliyyə hesabatlarının MMS-in tələblərinə uyğun olduğuna təminat verən mühasibat yazılışlarının hər zaman dəqiq və düzgün saxlanılmasına;
- Mühasibat yazılışlarının Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu qaydalarına uyğun aparılmasına;
- Cəmiyyətin aktivlərinin mühafizə edilməsi üçün mümkün tədbirlərin görülməsinə;
- Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına.

31 dekabr 2018-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq olunmuşdur.


TASC-nin Rəhbəri

MƏKTUB – ÖHDƏLİK

14 fevral 2019-cu il

*B.Sərdarov adına Maşınqayırma Zavodu”
Törəmə Açıq Səhmdar Cəmiyyəti
İdarə Heyətinin Sədri*

Cənab Süleymanov Musa Səməd oğluna

Audit aparılmasının şərtləri

Sizin “*B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin* mühasibat (maliyyə) hesabatlarının auditinin aparılması haqqında təklifinizi qəbul edərək bu məktub-öhdəliklə təsdiq edirəm. Audit standartlarına və digər hüquqi-normativ aktlara əsasən 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə balans və gəlirlər-xərclər haqqında hesabatları ilkin sənədlər üzrə seçmə üsulu ilə yoxlanacaqdır (təqdim olunan sənədlərə əsasən).

Mənim tərəfimdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Beynəlxalq Audit Standartlarına (mühasibat hesabatlarının tərtib edilməsi qaydasını və auditorun fəaliyyətini tənzimləyən qanunvericilik və normative aktlarına) əsasən aparılacaqdır.

Auditin məqsədi 2018-ci il üzrə “*B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin* mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini ifadə edən rəy verməkdən ibarətdir.

Mən öz nəticələrimi əsaslandırmaq üçün sizin təşkilatın işçilərinin köməyinə ümid edərək, daxili nəzarətin vəziyyətinin, uçot məlumatlarının yetərliyinin və dürüstlüyünün yoxlanılmasının bir sıra prosedurlarından və testlərindən istifadə edəcəyəm.

Auditin testlərinin seçilmə və digər özünəməxsus xüsusiyyətlərini, auditlə əhatə olunacaq sənədlərin, həmçinin böyük olmasını nəzərə alaraq, ayrı-ayrı qeyri-müəyyənlik və səhvlərin aşkar edilməməsi riski mövcuddur. Mən hər şeyi edəcəyəm ki, həmin riski minimuma endirmək mümkün olsun, lakin nəticənin tam dəqiqliyinə (auditlə qəbul edilmiş ümumi qaydaya əsasən) zəmanət verə bilmərəm. Siz mühasibat uçotu və hesabatlarının qəsdən təhrif edilməsi faktlarının aşkar edilməsi haqqında mənim yazılı hesabatımı məlumatlandıracaqsınız.

Mən auditin aparılmasına dair müqavilənin şərtlərinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərdiyim xidmətlərə görə

məsuliyyət daşıyacam. Mən Sizin təşkilatın kommersiya sirrinə riayət edilməsi üzrə öhdəliyi öz üzərimə götürürəm.

Uçot siyasətinin seçilməsinə və tətbiq edilməsinə, daxili nəzarət və mühasibat yazılarının uyğunluğunun təmin olunmasına, ilkin uçot məlumatlarının düzgün əks etdirilməməsi də daxil edilməklə, mühasibat hesabatlarının tərtib edilməsinə görə **"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyətinin** icra orqanının məsuliyyətini Sizin nəzərinizə çatdırıram. Mən Sizin, **"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyətinin** rəhbərliyindən xahiş edirəm ki, audit üçün təqdim edilən məlumatların tam və dürüst olmasını rəsmi təsdiq edəsiniz.

Sizin işçilərlə hərtərəfli əməkdaşlığa ümidvaram ki, auditin tam aparılması üçün zəruri olan mühasibat sənədləri və digər məlumatlar mənim sərəncamıma təqdim olunacaqdır.

Ümid edirəm ki, Sizin mühasibat hesabatlarınızın dürüstlüyü haqqında mənim fikrimi dəyişmək məqsədilə hər hansı bir formada mənə heç bir təzyiq göstərilməyəcək. Qəbul edilmiş audit normalarına əsasən həmin şərtin pozulması auditin aparılmasına dair müqavilənin vaxtından əvvəl dayandırılması üçün əsasdır.

Göstərilən xidmətlərin dəyərini Sizinlə bağladığım müqavilədə göstəriləcək razılaşdırılmış məbləğ təşkil edəcəkdir.

Ayrı-ayrı işlərin dəyəri auditorların tələb olunan ixtisas səviyyəsinə və iş təcrübəsinə, məsuliyyət dərəcəsinə müvafiq olaraq dəyişə bilər. Hesablaşmanın həyata keçirilməsi qaydası və müddəti auditin aparılmasına dair müqavilə ilə müəyyən ediləcəkdir.

Xahiş edirəm ki, Sizə təqdim olunan mühasibat hesabatlarının dürüstlüyünün auditinə razılıq haqqında məktub-öhdəliyin sürətini imza edib, onun məzmununa dair irad və təkliflərinizi bizə göndəresiniz.

**Azərbaycan Respublikası Auditorlar
Palatasının Sərbəst Auditoru**

 Abbasov Yaşar Çingiz oğlu
(soyadı,adı,atasının adı)

14.02.2019
(tarix)

Mühasibat hesabatlarının dürüstlüyünün auditor yoxlamasının şərtləri ilə razıyam:

Təsərrüfat subyektinin icra orqanının rəhbəri

 Süleymanov Musa Səməd oğlu
(soyadı,adı,atasının adı)

14.02.2019
(tarix)

Mündəricat	Səhifə
Rəhbərliyin məsuliyyəti	1-2
Rəy	3-4
Balans Hesabatı	5
Mənfəət və Zərərlər Hesabatı	6
Pul Vəsaitlərinin Hərəkəti Hesabatı	7
Kapitalda Dəyişikliklər Hesabatı	8
Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər	9 – 19

Rəhbərliyin Hesabatı

Rəhbərlik 31 Dekabr 2018 – ci il tarixdə bitən il üzrə öz hesabatını və audit olunmuş maliyyə hesabatlarını təqdim etməkdən məmnundur.

Əsas Fəaliyyət:

Cəmiyyətin əsas fəaliyyəti-Neft sənayesi avadanlıqlarının üstehsalı və satışı olmuşdur.

Biznes Əməliyyatlarının İcmalı və Fəaliyyətin Gələcək İnkişaf Perspektivləri

Cəmiyyətin əsas fəaliyyətindən ümumi gəliri 31 Dekabr 2018– ci il tarixdə bitən il üzrə 1434507,00 AZN olmuşdur. 31 Dekabr 2018 – ci il tarixə ümumi xərcləri 1822239,00 AZN, il ərzində xalis mənfəət dərəcəsi -27,03 % və xalis zərəri 387732,00 AZN (31 Dekabr 2017 – ci il tarixdə bitən il üzrə ümumi gəliri 1156035,00 AZN olmuşdur. 31 Dekabr 2017 – ci il tarixə ümumi ümumi xərcləri 1600535,00 AZN, il ərzində xalis mənfəət dərəcəsi -38,45% və xalis zərəri 444500,00 AZN) olmuşdur. İdarə heyəti gələcək ilin nəticələri üçün nikbindir və Cəmiyyətin fəaliyyətini təkmilləşdirməyi ümid edirlər.

	<u>2017</u>	<u>2018</u>
	AZN	AZN
Ümumigəlir	1156035,00	1434507,00
Ümumi xərcləri	1822239,00	1600535,00
Mənfəətlik dərəcəsi %	100%	100%
Xalis mənfəət/ (zərər)	-444500,00	-387732,00
Xalis mənfəət/ (zərər) %	-38,45%	27,03%

Cəmiyyət 2018-ci ili 387732,00 AZN zərərlə başa vurmuşdur.

Risqlərin İdarə olunması və Daxili Nəzarət Sistemi:

Cəmiyyət davamlılığa, məşğulluğa və əlavə gəlirliliyə nail olmaq üçün risklərin idarə olunmasına böyük əhəmiyyət verir. Risklərin idarə edilməsinin strukturu riskləri müəyyən edir, qiymətləndirir, idarə edir və risklər haqqında ardıcıl və etibarlı əsasda hesabat verir. Əsas risklərə kredit, bazar (likvidlik, faiz dərəcəsi və xarici valyuta məzənnələri) və əməliyyat riskləri daxildir.

Rəhbərlik daxili nəzarət sisteminin mövcudluğuna və onun davamlı səmərəliliyinin yoxlanmasına cavabdehlik daşıyır. Yuxarıdakıları nəzərə alaraq, Cəmiyyət idarəetmə və informasiya sistemləri vasitəsi ilə davamlı olaraq riskləri nəzərdən keçirir.

Fəaliyyətin Fasiləsizliyi:

Əlavə edilmiş maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmışdır. Hesabatları hazırlayarkən menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini həyata keçirmə qabiliyyətini qiymətləndirilmişdir. Menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirməsinə şübhə yarada biləcək, onları hadisələrlə və vəziyyətlə bağlı qeyri-müəyyənliklərin olmasına inandıracaq hər hansı sübutla qarşılaşmamışdır.

Kreditor borclarının ödənilməsi siyasəti:

Cəmiyyət təchizatçılarla razılaşdırılmış müddət və şərtlərlə borcun ödənilməsi siyasətini həyata keçirir. Siyasətin məqsədi standard ödəniş sisteminin tətbiq edilməsidir.

Balans tarixindən sonrakı hadisələr:

Rəhbərliyin fikrincə, maliyyə ilinin sonundan maliyyə hesabatlarının hazırlandığı tarixədək olan dövrdə Cəmiyyətin bitmiş maliyyə ilinin əməliyyatlarına əhəmiyyətli təsir göstərə biləcək hər hansı əhəmiyyətli və qeyri-adi əməliyyat və ya hadisə baş verməmişdir.

Torpaq, tikili və avadanlıqlar:

Torpaq, tikili və avadanlıqlar üzrə hərəkət maliyyə hesabatlarına 4 nömrəli qeyddə göstərilmişdir.


Səhmdarlar:

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmışdır və təsdiq edilmişdir

Rəhbərliyin məsuliyyəti

Azərbaycan Respublikası Mülki qanunvericiliyi Rəhbərlikdən hər bir maliyyə ili üçün Cəmiyyətin ümumi vəziyyətini və maliyyə ili üçün mənfəət və zərərini düzgün və ədalətli şəkildə təqdim etmək imkanı verən maliyyə hesabatlarını hazırlamağı tələb edir.

Nəzərdən keçirilən il üzrə audit olunmuş maliyyə hesabatları dövlət qanunlarına uyğun olaraq hesablanmışdır. Rəhbərlik təsdiq edir ki, Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman lazımi dəqiqliklə açıqlıya bilən və onların maliyyə hesabatlarının müvafiq qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edən uyğun və adekvat mühasibat müxəbirləşməsinin doğruluğuna (maintenance) əhəmiyyətli dərəcədə diqqət yetirilib. Rəhbərlik həmçinin təsdiq edir ki, maliyyə hesabatlarının ədalətli şəkildə əks etdirməsi və Cəmiyyətin maliyyə vəziyyətini və onun əməliyyatlarının nəticələrinin əsaslandırılmış şəkildə təqdim edilməsi məqsədilə uyğun uçot siyasəti seçilmiş və ardıcılıqla tətbiq edilmişdir.


Musa Səməd oğlu Süleymanov
“B.Sərdarov adına Maşınqayırma Zavodu”
Törəmə Açıq Səhmdar Cəmiyyəti
İdarə Heyətinin Sədri:

Sifarişçi: "B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC**Tarix: 18.03.2019****2018-ci –ci ilin maliyyə – təsərrüfat fəaliyyətinin auditinin keçirilməsinin strateqiyası və planlaşdırılması barədə****MƏRAMNAMƏ**

01.	Sifarişçi haqqında məlumat	2
02.	Auditorla sifarişçinin münasibətləri	2
03.	Auditin predmeti və məqsədi	2
04.	Nümayəndəliyin debitor və kreditorları	2
05.	Xarici mühit	3
06.	Daxili nəzarət	3
07.	Mühasibat uçotunun aparılma qaydaları və hesabatların analiz	3
08.	Məxsusi riskin analizi	3
09.	Nümayəndəliyin fəaliyyətinin fasiləsizliyi	3
10.	Audit yoxlamasının kritik obyektləri	3
11.	Audit yoxlamasının əhəmiyyətli obyektləri	4
12.	Auditin aparılması	4
13.	Audit xidmətinin dəyəri	4
14.	Hesabat dövrü və yoxlama müddəti	5

Bu məramnamə 31 dekabr 2018-ci il tarixədək dövrü əhatə edən təsərrüfat fəaliyyətini əks etdirən maliyyə hesabatlarının audit yoxlamasının əsas vəzifə və istiqamətlərini müəyyənləşdirir. Audit 14.02.2019-cu il tarixli müqaviləyə əsasən aparılacaqdır.

1. Sifarişçi haqqında məlumat.

1.1.Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət 24 dekabr 2001-ci il tarixdə D - 3349 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatda alınmışdır.

Vergi ödəyicisi kimi Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamenti tərəfindən 14 dekabr 2004-cü il tarixində 9900060661 sayılı VÖEN-lə təkrar qeydiyyatda alınmışdır.

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmışdır və təsdiq edilmişdir.

31 dekabr 2018-cu il tarixə Cəmiyyətin işçilərinin sayı 148 nəfər olmuşdur.

1.2.Cəmiyyətin hüquqi ünvanı

*“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin hüquqi ünvanı aşağıdakı kimidir:
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi şosesi 53*

Cəmiyyət ilə auditorun əvvəlki dövrlərdə heç bir münasibəti olmamışdır. Əvvəlki dövrlərdə audit yoxlaması aparılmamışdır.

3. Auditin predmeti və məqsədi.

3.1. Cəmiyyətin maliyyə – təsərrüfat fəaliyyətinin audit yoxlaması hesabat dövrünün sonuna 31.12.2018 tarixinə aparılacaq, Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasını tənzimləyən normativ və qanunverici aktlara əsasən hazırlanmış mühasibat hesabatlarında göstərilən qalıqların və maliyyə nəticələrinin düzgünlüyü və mötəbərliyi yoxlanılacaqdır.

3.2. Audit yoxlaması bitdikdən sonra təqdim edilən auditor rəyi Cəmiyyətin səhmdarları, Cəmiyyətin fəaliyyətində marağı olan tərəflər üçündür.

3.2. Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyətinin əks etdirən hesabatların tərtibatında istifadə olunan ilkin sənədlər və mühasibat registrləri, auditə ayrılmış vaxtın məhdud olduğu səbəbindən mənim tərəfimdən hazırlanmış testlərə əsasən seçmə yolla yoxlanılacaqdır.

4. Cəmiyyətin debitor və kreditorları.

4.1. Cəmiyyət aldığı pul vəsaitlərinə görə baş ofislə hesablaşma aparır. Baş ofisdən alınan vəsaitlər Azərbaycan manatı ilə alınır.

4.2. Cəmiyyətin apardığı digər hesablaşma əməliyyatları öz xərcləri və öhdəlikləri üzərində aparılır.

4.3. Aparılmış hesablaşma əməliyyatları arasında nümayəndəliyin cari tələbatının ödənilməsinə yönəldilmiş əməliyyatlar da vardır.

4.4. Cəmiyyət fəaliyyəti ilə əlaqədar olaraq büdcə və büdcədən kənar fondlarla hesablaşmalar aparır.

5. Xarici mühit.

5.1. Cəmiyyətdə auditin keçirilməsinə görə xarici amillərdən asılı olan aşağıdakı risklər ola bilər.

5.1.3. Azərbaycan Respublikasında qüvvədə olan qanunverici sənədlərdə və normativ aktlarda dəyişiklik edilməsi və bu dəyişikliklərin Cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətinə mənfi təsir göstərməsi

5.1.4. Fors major şəraitinin yaranması (təbii fəlakətlərin baş verməsi) səbəbindən Cəmiyyətin zərər dəyməsinə görə qarşıya qoyduğu məsələlərin həllində çətinliklərin yaranması.

5.1.3. Azərbaycan manatının xarici valyutaya olan məzənnəsinin aşağı düşməsi.

6. Daxili nəzarət.

6.2. Mühasibatlıq kompüterlərlə təmin edilmişdir. Kompüterlər ancaq ilkin sənədlərin hazırlanması və müxtəlif yazışmaların həyata keçirilməsi üçün istifadə edilir. Qeyd etmək lazımdır ki, təkcə əmək haqqının hesablanması kompüter programında aparılır. Mühasibat uçotunun aparılmasında heç bir kompüter programından istifadə edilmir.

6.3. Nəzarət funksiyası formal olaraq mühasibatlığa həvalə edilmişdir. 2018-ci il ərzində Cəmiyyətdə heç bir inventarizasiya aparılmamışdır.

6.5. Cəmiyyətdə daxili nəzarət funksiyaları mühasibat üzərində olsa da, faktiki olaraq heç bir daxili nəzarət 2018-ci il ərzində həyata keçirilməmişdir.

7. Mühasibat uçotunun aparılma qaydaları və hesabatların analizi.

7.1. Nümayəndəlik öz fəaliyyəti ilə əlaqədar olaraq heç bir gəlir əldə etmir. Audit dövrü ərzində əldə ediləcək gəlir valyuta hesabında olan vəsaitlərin qalıqından əmələ gələn məzənnə fərqi ola bilər ki, bu gəlir də digər gəlir kimi qiymətləndirilir.

7.2. 01.01.2018 – ci il tarixinə 31.12.2018-ci il dövrüyyə cədvəli üzrə qalıqları analiz edilmişdir.

8. Məxsusi riskin analizi.

8.1. Daxili riskin qiymətləndirilməsi Sifarişçinin biznesinin xüsusiyyətləri və xarici mühitin nəzərə alınması, audit və mühasibat sahəsində biliklərimə, mühasiblərin işlərində tipik səhvlərin buraxılmasına əsaslanaraq həyata keçirilmişdir.

Hesabat göstəriciləri	Audit obyektı	Risk
Pul vəsaitləri	AR MUP	Orta
Debitor və kreditorlarla hesablaşmalar	AR MUP	Yüksək
Əsas vəsaitlər və kapital qoyuluşları	AR MUP	Yüksək
Ehtiyatlar, mal-material dəyərliyə	AR MUP	Yüksək
Əmək haqqı və sosial sığorta üzrə hesab.	AR MUP	Orta
Xərclər və məhsulun maya dəyəri	AR MUP	Yüksək
Görülmüş işlər, məhsul satışı	AR MUP	Yüksək
Digər vəsaitlər	AR MUP	Orta
Maliyyə hesabatları	AR MUP	Yüksək

9. Audit yoxlamasının kritik obyektləri

Audit riski qiymətləndirildikdən sonra fikrimcə nümayəndəliyin maliyyə – təsərrüfat fəaliyyətində kritik obyektlər yoxdur.

10. Audit yoxlamasının əhəmiyyətli obyektləri

10.1. Əsas vəsaitlər

- Nümayəndəliyin əsas vəsaitləri avtomobil, ofis avadanlığı və texnikasından ibarətdir. Audit dövründə əsas vəsaitlərin inventarizasiyası aparılacaq, onların mədaxil edilməsinin mühasibat uçotunda necə əks etdirilməsi yoxlanılacaq və ilkin mühasibat sənədləri ilə tutuşdurulacaqdır. Əsas vəsaitlərin köhnəlməsinin qüvvədə olan normalara uyğunluğunun və onların ümumtəsərrüfat xərclərində necə əks olunmasının və hesablanmış əmlak vergisinin düzgünlüyü yoxlanılacaqdır.

10.2. Pul vəsaitləri

- Pul vəsaitlərinin audit bank hesablarında və kassada olan vəsaitlərin hesabatlarda əks olunmasının, pul vəsaitlərin mədaxili və məxaricinin, kassa əməliyyatları üzrə sənədləşmələrin aparılmasının, valyuta əməliyyatları üzrə məzənnə fərqlərinin düzgünlüyünün auditindən ibarət olacaqdır. Bundan başqa müfəkkil banklardan hesabatlarda olan qalıqların təsdiq olunması barədə arayışlar alınacaq, kassada olan nəgd pul qalığının inventarizasiyası aparılacaqdır.

10.3. Debitor və kreditorla hesablaşmalar

- Hesablaşma əməliyyatlarının audit hesabat dövrünün sonuna qalıqların yoxlanılması, daha çox maddi əhəmiyyət kəsb edən qalıqlar üzrə ilkin sənədlərə əsasən aparılmış əməliyyatlarının düzgünlüyünün mühasibat uçotunda necə əks etdirilməsi yoxlanılacaq, həmin təşkilatlardan qalıqların təsdiq olunması tələb olunacaqdır. Büdcə və büdcədən kənar fondlarla aparılmış əməliyyatlar başdan başa yoxlanılacaq. Aparılmış əməliyyatların nəticələri ilkin sənədlərlə üzləşdiriləcəkdir. Əlavə dəyər vergisinin hesabatlarda necə əks etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.

10.4. Ümumtəsərrüfat xərcləri

- Ümumtəsərrüfat xərclərinin tərkibi nümayəndəliyin fəaliyyətində mühüm yer tutur. Mühasibatlıqdan xərclərin tərkibi barədə arayış alınacaqdır. Əmək haqqı, kommunal, büdcəödənişləri və s xərclərin tərkibində daha çox maddi əhəmiyyət kəsb edən

elementlər müəyyənləşdiriləcək, ilkin sənədlərlə üzləşdirilərək onların düzgünlüyü yoxlanılacaqdır.

11. Auditin aparılması

Audit zamanı audit obyektlərinə fərdi yanaşma olacaq, analitik testlər tətbiq olunacaqdır. Testlər tətbiq olunan seçmələr audit riskinin dərəcəsinə əsasən müəyyənləşdiriləcəkdir.

12. Audit xidmətinin dəyəri

Audit aparılmasına görə audit xidmətinin dəyəri aşağıdakı kimi planlaşdırılmışdır.

Auditor	Sərf edilən vaxt	1 saatin dəyəri AZN	Auditin dəyəri AZN
Abbasov Yaşar	12	100.00	1200.00

Manatla: Bir min iki yüz manat.

14. Hesabat dövrü və yoxlama müddəti

14.1. Azərbaycan Respublikasının 31.12.2018-ci il üçün hesabatların təqdim etmə müddəti növbəti ilin son tarixi sayılır.

14.2. Audit başa çatdıqdan sonra nümayəndəliyin gəlirləri və xərcləri barədə vergi bəyannaməsi mənim tərəfimdən təsdiq olunacaq və nümayəndəliyə maliyyə hesabatlarının mötəbərliyi barədə auditor rə'yi təqdim ediləcəkdir.

14.3. Auditin sona çatma müddəti 18.03.2019-cu il tarixə kimi planlaşdırılır. Audit bitdikdən sonra 18.03.2019-cu il Azərbaycan Respublikasının mövcud qanunverici sənədlərinin tələblərinə audit standartlarına uyğun olaraq auditor hesabatı təqdim ediləcəkdir.

Sərbəst auditor:

Abbasov Yaşar Çingiz oğlu



**Bakı şəhəri, F.X.Xoyski küç., 98A
Tel: (994 51) 486 17 21, (994 12) 465 67 98
E-mail: yashar.referee@mail.ru**

**Baku c., F.X.Xoyski, 98A
Tel: (994 51) 486 17 21, (994 12) 465 67 98
E-mail: yashar.referee@mail.ru**

**“B.SƏRDAROV ADINA MAŞINQAYIRMA ZAVODU”
TÖRƏMƏ AÇIQ SƏHMDAR CƏMIYYƏTİNİN RƏHBƏRLİYİNƏ
MÜSTƏQİL AUDİTORUN HESABATI**

Rəy

Mən “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti nin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Mən auditı Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərimə əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya

səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallardafasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarə etməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlərin nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimdə daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikasının Auditorlar

Palatası tərəfindən verilmiş

SA/373 İCAZƏ (Lisenziya) 27.11.2017-ci il

18 mart 2019-cu il

Bakı, Azərbaycan Respublikası

F. X. Xoyski 98a

E-mail :serbestauditoraca@mail. ru

Tel: (051) 486 17 21

Azərbaycan Respublikasının Auditorlar Palatasının

Sərbəst Auditoru:



Abbasov Yaşar Çingiz oğlu

"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyəti

BALANS HESABATI

31 dekabr 2018-ci il tarixə bitmiş il üzrə

Azərbaycan Manatı ilə

Qeyd	2018	2017
AKTİVLƏR		
Dövriyyə aktivləri		
Pul vəsaitləri və onların ekvivalentləri	1484,00	1,00
Digər aktivlər	8335805,00	10696155,00
Sair debitor borclar	2408976,00	2166922,00
Mal-material dəyərliləri / ehtiyatlar	2147495,00	2750268,00
	12893760,00	15613346,00
Qeyri-dövriyyə aktivləri		
Əsas vəsaitlər	3809531,00	3869531,00
Kapitalaşdırılma üçün aktivlər	2304621,00	2304621,00
Sair dövriyyə aktivləri		
	6114152,00	6174152,00
	19007912,00	21787498,00
CƏMİ AKTİVLƏR		
Qısamüddətli öhdəliklər		
Qısamüddətli öhdəliklər		
Sair kreditör borclar	3576804,00	6464259,00
Cari vergi öhdəlikləri	2652093,00	2544224,00
Sair öhdəliklər		
	6228897,00	9008483,00
Uzunmüddətli öhdəliklər		
Bank kreditləri	56360,00	56360,00
Sair uzunmüddətli öhdəliklər		
	56360,00	56360,00
	6285257,00	9064843,00
CƏMİ ÖHDƏLİKLƏR		
KAPİTAL		
Nizamnamə kapitalı	11855378,00	11855378,00
Kapital ehtiyatları	867277,00	867277,00
Bölüşdürülməmiş mənfəət (zərər)		
Hesabat ilinin mənfəəti (zərəri)		
	12722655,00	12722655,00
	19007912,00	21787498,00
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		

Sədr : Musa Süleymanov

" " 2019-cu il

Baş mühasib : Hamid Orucov

" " 2019-cu il


"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyəti
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI
31 dekabr 2018-ci il tarixə bitmiş il üzrə

	Azərbaycan Manatı ilə	
Qeyd	2018	2017
GƏLİRLƏR		
Malların təqdim edilməsindən gəlir	1431507,00	1132035,00
İş və xidmətdən gəlir		
İcarədən gəlirlər	3000,00	3000,00
Əsas vəsaitlərin təqdim edilməsindən gəlir		21000,00
	1434507,00	1156035,00
XƏRCLƏR		
Material xərcləri	475050,00	289422,00
Muzdlı işləyənlərə vasait	817956,00	779493,00
Köhnəlmə və amortizasiya	60000,00	60000,00
Sair əməliyyat xərcləri	469233,00	471620,00
	1822239,00	1600535,00
Vergidən azad olunan fəaliyyətlə bağlı xərclər		
ƏMƏLİYYAT MƏNFƏƏTİ (ZƏRƏRİ)	-387732,00	-444500,00
Vergidən azad olunan gəlirlər		
Digər xərclər		
Vergiqoymadan əvvəl mənfəət (zərər)	-387732,00	-444500,00
Mənfəət vergisi		
Hesabat dövründə xalis mənfəət (zərər)	-387732,00	-444500,00



Sədr : Musa Süleymanov

" " 2019-cu il




Baş mühasib : Hamid Orucov

" " 2019-cu il

"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyəti
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI - DOLAYI METODLA
31 dekabr 2018-ci il tarixə bitmiş il üzrə

Azərbaycan Manatı ilə

Qeyd	2018	2017
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə xalis mənfəət /zərər	-387732,00	-444500,00
Mənfəət vergisi üzrə xərclər		
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
• Əsas vəsaitlərin amortizasiyası	60000,00	60000,00
• Qeyri-maddi aktivlərin amortizasiyası		
Dövriyyə kapitalında dəyişikliklər:		
• Mal-material ehtiyatları üzrə artım/azalma	602773,00	-199837,00
• Əməliyyat debitor borclarında artım/azalma	-242054,00	-233483,00
• Əməliyyat kreditör borclarında artım/azalma	2779586,00	-815087,00
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	2692573,00	-1632907,00
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin xaricəməsi üzrə qalıq dəyəri		
Əsas vəsaitlərin alınmasına görə ödənişlər		
Kapital qoyuluşu		
Nizamnamə kapitalına daxilolma		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		
Maliyyə fəaliyyəti nəticəsində pul vəsaitlərinin hərəkəti		
Təsisçidən daxilolmalar		
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)	1483,00	-132,00
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	1,00	133,00
İlin sonuna pul vəsaitləri və bank overdraftları	1484,00	1,00
İl ərzində artım (azalma)	1483,00	-132,00



Sədr : Musa Süleymanov

" " 2019-cu il




Baş mühasib : Hamid Orucov

" " 2019-cu il


“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti
KAPİTALDA DƏYİŞİKLİKLƏR HESABATI
31 dekabr 2018-ci il tarixə bitmiş il üzrə

Qeyd	Azərbaycan Manatı ilə			
	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	mənfəət (zərər)	Cəmi Kapital
1 yanvar 2018 tarixə balans	11 855 378.00	-444 500,00		11 410 878.00
Uçot siyasətində dəyişikliklərlə bağlı düzəlişlər				
31 yanvar 2018-ci il tarixə qalıq	11 855 378.00	-444 500,00		11 410 878.00
Mənfəət və zərər haqında hesabtda tanınmayan gəlirlər				
Il ərzində xalis mənfəət		-387 732,00		-387 732,00
31.12.2018 –ci il tarixinə kapitalın istifadəsindən əvvəl balans	11 855 378.00	-832 232,00		11 023 146,00
Kapital maddələri arasında köçürmələr				
Kapitalın istifadəsi				
Nizamnamə kapitalına qoyuluş				
31.12.2018 –ci tarixinə balans	11 855 378.00	-832 232,00		11 023 146,00
2018-ci il üçün kapitalda dəyişikliklər		-387 732,00		-387 732,00


 Sədr : Musa Süleymanov

“ ” 2019-cu il




 Baş mühasib : Hamid Orucov

“ ” 2019-cu il

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2018-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti üçün tərtib edilmişdir.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət 24 dekabr 2001-ci il tarixdə D - 3349 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatda alınmışdır.

Vergi ödəyicisi kimi Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamenti tərəfindən 14 dekabr 2004-cü il tarixində 9900060661 sayılı VÖEN-lə təkrar qeydiyyatda alınmışdır.

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmışdır və təsdiq edilmişdir. 31 dekabr 2018-cü il tarixə Cəmiyyətin işçilərinin sayı 148 nəfər olmuşdur.

1.2. Cəmiyyətin hüquqi ünvanı

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin hüquqi ünvanı aşağıdakı kimidir: Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi şosesi 53

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

2.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Bu maliyyə hesabatları tərtib olunarkən 31 dekabr 2018-ci il tarixə olan göstəricilər dəqiqləşdirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

2.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq

funksional valyutada əks etdirilir. Məzənnə fəqqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanması yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

31 dekabr 2018 -ci il

1 USD = 1,7000AZN

1 EUR = 1.9468AZN

1 RUB = 0,0245AZN

2.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

- (a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- (b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitalla keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

2.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Maşın avadanlıq – 5 il və ya illik 25%
- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20% (ötürücü qurğular)

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

2.5. Qeyri-maddi aktivlər

Cəmiyyətin qeyri-maddi aktivləri yoxdur.

2.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı məqamlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

2.7. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

2.8. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

2.9. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəgd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühəsibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

2.10. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühəsibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

2.11. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır və hesabatda düzgün əks etdirilmişdir.

2.12. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) planlaşdırılmışdır.

3. Maliyyə risklərinin idarə edilməsi

3.1. Maliyyə risklərinin faktorları

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında olan global maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir.

(a) Bazar riski

(i) Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən ABŞ dolları, avro, rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto investisiyalara münasibətdə mübadilə kuentlərinin dəyişməsi riski mövcuddur.

(ii) Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riski mövcuddur. Satışı, xidmət və reklam xidmətləri üzrə qiymətlər daha çox ölkədə iqtisadiyyatının inkişaf səviyyəsindən, MMC nəticələrindən və bir çox başqa amillərdən asılıdır.

(b) Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən hər bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcmnin saxlanması, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxan biləcək disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

3.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır; sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq ələti kimi təsnifləşdirilməsindən asılıdır.

(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

4.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

4.2. Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürülməsi nəzərdə tutulur. Hazırkı maliyyə hesabatlarının əhatə etdiyi dövrün sonuna cəmiyyətin balansında olan əsas vəsaitlər barədə məlumatlar göstərilmişdir.

4.3. Vergi qanunvericiliyi və əmək qanunvericiliyi

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və s. qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə təlimata uyğun əməl etmişdir. Büdcə və sosial sığorta ayırmaları düzgün hesablanmışdır. Audit başa çatan günə Cəmiyyətin vergi borcu olmuşdur. (Üzləşmə aktlarının surəti hesabatla əlavə olunur).

5. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

1 yanvar 2008-ci il tarixdən bəzi yeni MHBS-ı qüvvəyə minmişdir. Aşağıda hal-hazırda Cəmiyyətin fəaliyyəti üçün məqbul sayılan və ya gələcəkdə sayıla bilən yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlər təqdim edilir, eləcə də onların Cəmiyyətin uçot siyasətinə təsiri haqqında məlumatlar göstərilir. Uçot siyasətindəki bütün dəyişikliklər aşağıda başqa cür göstərilmədiyi hallarda, 1 yanvar 2008-ci il tarixə bölüşdürülməmiş mənfəətə düzəlişlər edilməsi nəzərə alınmaqla, retrospektiv qaydada tətbiq edilmişdir.

5.1. MHBS 7 “Maliyyə alətləri: Məlumatların açıqlanması” və BMS 1 “Maliyyə hesabatlarının təqdimatı” standartına dəyişikliklər – kapital barədə məlumatların açıqlanması (1 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir).

Yeni MHBS maliyyə alətləri haqqında məlumatların yenilənməsi məqsədilə məcburi xarakter daşıyan məlumatların açıqlanma həcmi genişləndirir. Məlumatların açıqlanma həcmi əhəmiyyətli dərəcədə artmışdır və bu zaman risklərin kəmiyyət aspektlərinə və risklərin idarə olunması metodlarına xüsusi diqqət ayrılmışdır. Kəmiyyət açıqlamaları müəssisə daxilində rəhbərliyə təqdim edilən məlumatlar əsasında risklərin dərəcəsi haqqında məlumat əldə etməyə imkan yaranmışdır. 1 sayılı BMS-ə Əlavədə müəssisə və onun törəmə müəssisəsinin kapitalı və bu kapitalın idarə edilməsi üsulları haqqında məlumat açıqlanır. Hazırda Cəmiyyət yeni MHBS və 1 sayılı BMS-ə əlavənin onun maliyyə hesabatlarında açıqlanan məlumatlara təsirini təhlil edir.

5.2. BMS 23 “Borc vəsaitləri üzrə xərclər” (mart, 2007-ci ildə yenidən işlənmişdir, 1 yanvar 2009-cu və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yenidən işlənmiş BMS 23, 2007-ci il mart ayında dərc edilmişdir. Bu standartda edilmiş əsas dəyişiklik istifadəçi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə, müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırır. Yenidən işlənmiş standart kapitallaşdırmaya başlama tarixi 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

5.3. Digər yeni standartlar və şərhlər

Cəmiyyət tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:

- BMHŞK-4 (Beynəlxalq maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi – IFRIC) “Müqavilədə lizinq əlamətlərinin mövcud olmasının müəyyən edilməsi” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). BMHŞK 4 uyğun olaraq müqavilədə lizinq əlamətlərinin mövcud olub-olmadığının müəyyən edilməsi müqavilənin iqtisadi məzmununa əsaslanmalıdır. Bu məqsədlə müqavilədə: a) müqavilənin yerinə yetirilməsinin konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsinin nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsi tələb olunur.
- BMS 39 (Düzəliş) “Ədalətli dəyər prinsipi ilə qiymətləndirmə imkanı” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). 39 sayılı BMS-ə (2003-cü ildə yenidən işlənmiş) uyğun olaraq, müəssisələr ilkin uçot zamanı qiymətləndirmənin nəticələrini mənfəət və zərər hesabatında (“maliyyə alətlərinin mənfəət və zərər hesabatında ədalətli dəyərle ölçülməsi”) qeydə

“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2018-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

almaqla, bütün maliyyə alətlərini qəti surətdə ədalətli dəyərle ölçülməli maliyyə alətləri kimi təsnisləşdirə bilər. Standarta edilmiş düzəliş “mənfəət və zərər hesabatında ədalətli dəyərle ölçülən” maliyyə alətləri anlayışını dəyişdirmiş və maliyyə alətlərinin bu kateqoriyaya aid edilməsi imkanını məhdudlaşdırmışdır. Bu düzəliş hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

6. Əsas vəsaitlər

	Binalar, qurğular	Maşın və avadanlıq	Nəqliyyat vasitələri	Digər	Cəmi
31 dekabr 2017-ci il tarixinə qalıq dəyəri	2695183,00	750290,00		424058,00	3869531,00
Daxilolmalar					
Xaricolmalar				8000,00	60000,00
Amortizasiya ayırmaları	40000,00	12000,00			
Xaricolmalar üzrə amortizasiya				416058,00	3809531,00
31 dekabr 2018-ci il tarixinə qalıq dəyəri	2655183,00	738290,00		416058,00	3809531,00
31 dekabr 2017-ci tarixinə balans dəyəri	2695183,00	750290,00		424058,00	3869531,00
31 dekabr 2018-ci tarixinə balans dəyəri	2695183,00	738290,00		416058,00	3809531,00

7. Ehtiyatlar

Hazır məhsul
 Bitməmiş istehsal
 Mallar
 Sair ehtiyatlar

2018	2017
931321,00	1346526,00
413553,00	413553,00
802621,00	990189,00
2147495,00	2750268,00

8. Debitor borcları

Alıcılar və sifarişçilərin debitor borcları
 Ümitsiz borclar və qiymətdən düşmə üzrə ehtiyatlar (rezervlər)
 Alıcılar və sifarişçilərin debitor borcları
 İşçi heyəti üzrə debitor borcları
 Sair debitor borcları
 Əlaqəli tərəflərə verilmiş borclar
 Əlaqəli tərəflərə verilmiş uzunmüddətli borclar
 Qısamüddətli debitor borcları

2018	2017
2408976,00	2166922,00
2408976,00	2166922,00

15. Komersiya gəliri

Əsas vəsaitin təqdim edilməsindən gəlir
 Malların təqdim edilməsindən gəlir
 İcarədən gəlir

2018	2017
	21000,00
1431507,00	1132035,00
3000,00	3000,00
1434507,00	1156035,00

16. Sair əməliyyat gəlirləri

Sair gəlirlər

2018	2017
-	-
-	-

17. Fövqəladə gəlirlər

Məzənnə fərqiindən gəlirlər
 Ümidsiz kreditor borcların silinməsindən gəlir
 Əsas vəsaitlərin xaric olmasından gəlirlər

2018	2017
------	------

18. Xidmətlərin / materialların dəyəri

Bank xidməti
 Rabitə xidməti
 İcarə haqqı
 Təmir xərcləri
 Enerji xərci
 Qaz xərci
 Su və kanalizasiya xərcləri
 Material xərcləri
 Mühafizə xərclər

2018	2017
6866,00	6882,00
308,00	3379,00
88882,00	95602,00
9495,00	15997,00
675,00	761,00
475050,00	289422,00
3300,00	
584576,00	412043,00

19. Sair əməliyyat xərcləri

Gəlirdən çıxılan vergilər
 Amortizasiya xərcləri
 Digər xərclər

2018	2017
111588,00	112188,00
60000,00	60000,00
248119,00	236811,00
419707,00	408999,00

20. Muzdlə işləyənlərə vəsait

Əmək haqqı
 Sosial sığorta ayırmaları

2018	2017
670456,00	638929,00
147500,00	140564,00
817956,00	779493,00

21. İşçilərin sayı

İşçilərin sayı

2018	2017
148	149

22. Hesabat tarixindən sonra baş vermiş hadisələr

31 dekabr 2018-ci il tarixə maliyyə hesabatlarında borc qalıqları aşağıdakı kimi olmuşdur.

Vergilər üzrə. 31 dekabr 2018-ci il tarixinə cəmiyyətin vergilər üzrə manat kreditör borcu olmuşdur.

Sosial sığorta ayırmaları üzrə. 31 dekabr 2018-ci il tarixinə cəmiyyətin sosial sığorta ayırmaları üzrə borcu manat olmuşdur.

Əmək haqqı üzrə. 31 dekabr 2018-ci il tarixinə cəmiyyətin əmək haqqı üzrə işçi heyətinə manat kreditör borcu vardır.

Bakı şəhəri

18 mart 2019-cu il

TƏHVİL-QƏBUL AKTI

Biz, aşağıda imza edənlər, "İcraçı" Azərbaycan Respublikası Auditorlar Palatasının Sərbəst Auditoru Yaşar Çingiz oğlu Abbasov şəxsində bir tərəfdən və "Sifarişçi" **"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyəti** şəxsində **Elsevər Bayramov** digər tərəfdən bu aktı tərtib edirik ondan ötəri ki, "İcraçı" tərəfindən tərtib edilmiş Akt təhvil verilir **"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyətinə**.

14 fevral 2019-cu il tarixli YA №15 aylı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır. Auditin yekununda aşağıdakı sənədlər təhvil verilir.

Auditor Müqaviləsi 4 səhifə
Audit hesabatı 17 səhifə.
Audit Rəyi 2 səhifə.

Auditin nəticəsinə görə "Sifarişçi"-yə auditorun Hesabat-Rəyi təhvil verilmişdir.

Təhvil Verdi:

"İcraçı"



Təhvil aldı:

"Sifarişçi"

